

Azerbaycanda jurnalistlər minaya düşüb. 4 iyun 2021-ci il torxında saat 11 röaderlərindən xidməti vəzifelerin içərisi ilə əlaqədardır işgaldən azad edildi. Kellbecer rayonuna eozam olunmuş televiziya kanallarının və xəber agentliklərinin emekdaşlarının olduğu "Kamaz" markalı səmnişin avtomobilinin rayonun Səsusluq kəndi istiqamətində hərəkətədən sonra təkəyinə minaya düşməsi nəticəsində 3 nəfər - Sırac Abişov (AzTV telekanalının operatoru), Məhəmməd İbrahimov



"AzerTAC" xəbar agentliyinin emadəkisi, Arif Əliyev (RƏH bacığının Suisuzluq kəndini bəzədi) etrən dairəsi üzrə nümayəndəsinin müavini halak olub, diger 4 eyni işsizləri müətədilərdən bedən xəsərləri ilə xəstəxanaya yerləşdirilibler. Dərhal prokurorluğun və polis emadəkəsindən tərəfindən hadisəyə yaxın keçirilər, məhkəmə-nibb ekspertsizlər təyin edilərlər, diger prosessual hərəkatlar yerinə yetirilər. Fakat ən çox Azerbaycan Respublikası kasının Hərbi Prokurorluğunun 1995-ci Məscidi 100.2 (həcazçıları mühərrikin planlaşdırma, hazırlanma, başlanğıc və ya aparma), 11.6.0.6 (silahlı milimənqaz zamanı bəyannak humanitar hüquq normalanma-pozmə) və digər maddələrlə ilə ciniyət işlərini başlıqlıdır.

ye öz layiqli qiymetini vermelidir.
Allahdan hemkarlarımıza rehmet,
ailelerine sebr dileyirik".

Hadise ile bağlı bir sıra dövet kurumları ve teşkilatlar bayarın bayarını. Milli Televiziyası ve Radio Şurasının hadise ile bağlı yaptığı bayenatda bildirildi ki, azad olmuş erazilerde Ermenistan tarafından işgal后悔被占领) dönünden yüz minden artıq mina yerleşdirilib. Qeyd olunub ki, İndiya qəndər onlara mülik şəxsi minaya düşərək həlak olub ve ya yaralanıb. Ermenistan ise minalanmış erazilərin xəritələrini təqdim etmir. Milli Televiziyası ve Radio Şurası bayenatda dünyaya icmatalyatlını, bəyinkalqalı teşkilatları Azerbaycanın minalanmış erazilərinin xəritələrini təqdim etməsi üçün Ermenistanca çağışdırıcı elmeye davat edib.

Daha bir bayan Ombudsman yaydı. Bayanınca vurulğanlı ki, Azerbaijan taroplannı işgali dövründen Ermenistan tarafından yerleştirilen müstəxil növ minalar ve diger parlacyj qırqular 2020-ci ilin 10 noyabr tarixində üzərəlli bayanın izməldindən gündən beri 120-dən çox insanın helak olmasına və yaralanmasına sebəb olmuş. Ermenistan siyasi və herbi rehberlilikin xəlvə işğal altında saxlıqladıları bu erazilərə basdırılmış minaların xərçənlərinin açıqlanmasından imtina etmələri, hətta Ermenistan ordusunun hem min erazilərdən çıxarınen xüsusi mülki erazilərə işarənməmiş minalar basdırılmış, son günlər qədər texbət diversiya qrupları vasitəsi yəni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan telefonatı yərəqnaqda və regionda yenil münəqışa ocaqlarının yaradılmasına maraqlı olduğunu göstər. “Ölkə Ombudsmanları orabur bu barəde Xançılıq Nizamı”ndə nadir ilə bağlı bayanat yaydı. Məlumat da bildirildi ki, Azerbaijan tərəfən Ermenistandan bəynelxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevre Konvensiyalarını, bud şəkilde pozaraz Azerbaijancaya erazilərlərində meqsədi şəkildə sevənmiş qayıda minalar basdırması məsesini davamı şəkildə bəynelxalq müstəvidə qaidır: “Kəlbecerde baş verən bu hadisə bir dənə oğuosterir ki, bu erazilədik minalar Ermenistan tərəfindən, Azerbaijan Silahlı Qüvvələrinin ehs-hücum emalıtyalarından sonra məcburi geri çekilmə mərhəlesindən meqsədi şəkildə yerləşdirilib. Meqsəd İse Azerbaijan tərəfinə mümkün qədər ziyan vurmaq və evrəline qaydadıq mülki həlalı elave mameeler yaratmaqdır. Təxfidinq kii, bir müddət öncə Kəlbecer istiqamətində Azerbaijançı təxəllüslərinə daxil olaraq, erazide yolların minalarınmasına yənəlmış texbət tərəfəndən Ermenistan

şununun olası bir carcus
narahatlığını deşeflerde binyel-
xatın insan hısqularını gururunu
bilirler, insan telefonatın qarşı-
simının alınması məqsədilə Erme-
nistanın rəhbərliyi qardaşında
münvafiq telefonatların qoyulması ilə
bağlı müraciətlermiş. Təs-
siləyi qeyd etmək istəndik, ki,
mına xəritələrinin verilmişsi ilə bağlı
Ermenistana hər hansı birləş-
məsi, qəbul edilməzdir.

Dünya Gorsün!

**Erməni vandalizmi
jurnalistlərin qətlinə səbəb oldu**

xaq teziqin gösterilmemesi her dən görə dən görə bəy nüshasın etibarlılığını ilmirmesin sebeb olur. Həsab edirik ki, aidiyyetlə bəy nüshasının hüquqları urumları və baş veren bu insan hüquqları po-zitivlərindən etinazus yanaşmamaq və mandatları çərçivəsində müvafiq addimləri almışdır. Bir dən görə bəy nüshasının hüquqları təşkilatlarla müraciət edərək, baş verən bu insan hüquqlarının pozitivlərindən etinazus yanaşmamaq, mandatlarında irəli gələn teleblərə məsuliyəttelər yaradaraq Ermenistan siyasi və hərbi rehberlilikinini cinayət emməsi vəndidən cəhdindən qızılqırıq. Ombudsmanın təsisatı ordu Ermenistan siyasi və hərbi rehberlilikin insan hüquqlarının kobud etməsi vəndidən cəhdindən qızılqırıq.

Xatirən Naxçıvaniyətə hədəfisidə
bağlı bayənat yayıldı. Məlumat
da bildirilir ki, Azerbaycan tərəfi
Ermenistandan bəynelxalq humani-
tar hüquq, o cümləden 1949-cu
il Cenevə Konvensionalarını koro-
buk şəkildə pozaraq Azerbaycan
erazilerindən məqəddi şəkildə
ve qəbul olundu. Əsas məqsəd
məsələsi minalar basdırı-
masi məsələsinin davamı şəkildə
bəynelxalq müstəvidə qılardır:
"Kəlbəcara bas verən bu hadisə
bir dəhə onu göstərir ki, erazil-
deki minalar Ermenistan tərefi-
ndən, Azerbaycan Silahlı
Qüvvələrinin ehs-kümük emel-
yallarından sonra məcburi geri
çəkilmə mehribindən məqəddi
şəkildə yerləşdirildi. Məqsəd İse
Azerbaycan tərəfinə mürkün kə-
sider ziyan vurmaq ve evelinə qa-
yadıqcaq müklü ehaliyə elave
məmələr yaratmadıq. Xatırla-
rıq ki, bər müdadd once Kəlbəcə-
rə qıştgamılıntıdə Azerbaycan erazi-
lerinə dañıl oxraq, erazide yolla-
rin minalanmasına yönləm
texbir tətakerən Ermenistan
silahlı qüvvələri tərəfindən
əsaslı, Frensiyədən Jersufiye

ırı ki, Ermenistan'ın terefi hem herbi, hem de mülki şexşlerin hayatı ve tehlükessizliğine ciddi tehlüké yaratmaçda davam edir, belalikle de bölgede vezilyetin gerginleşmesine hizmet eder. Ermenistan'ın bu davranışları reglonda süh, tehlükessizlik ve emmekdaşılık

ğın reallaşdırılmasına başlaca engel olmuşdagı davam edir. Mülki azərbaycanlıların və bəyliyə bəzəklarının yerine yetirərək mənə qurbanına çevriləməsinin bütün məsuliyəti Ermenistannın üzərində düşür. Beynəlxalq ictihadçıları Ermenistannın bəyneynək hədəflikliliyini kubon şəkildə pozmasına, o cümlədən məqsədi şəhərinə minalar yerləşdirmek siyasetinə göz yummamışa qədər Ermenistandır. Beynəlxalq hüquq təxəllüsündən sonra gələcək dövrlərdən əvvəl yaradılmışdır. Azərbaycan öz tarafından sənədlər və təhlükəsizliyi temin etmək üçün bütün müvafiq, o cümlədən lazımi hüquq tədbirləri öncəcəkdir".

Tanınmış jurnalist Afet Telmançı "Şərqi TV"-yə açıqlamasında bildirib ki, bu hadise onu çox kədərləndirdi. O qeyd edib ki, bu, ermənilərin Azərbaycana qarşı apardığı yeni müharibənin nəticəsidir: "Cümlə

benin neticesidir. Çunki minalarının arazilerini kırteilerinin bugünden itibaren olumlu-
maya mehz belediyesler getiril-
miş, Bilsirli'siz ki, Azerbaijan'ın
ikinci dâfe Avropa Mejhemesine
mina xeritelerinin verilmesi ile
bağlı miracılı etdi. Mina xerite-
rinin verilmesinin neticesidir
ki, bu gün bûle hadiseler bas veril-
se Azerbaijan'ıilklerde meruz qo-
sa. Ün oğoster ki, Ermenistan
faktiki olaraq mühâberin dayan-
mırıbm. Ermenistan mina xerite-
lerinin vermekmâ, cox sayıda
insanların ölümüne sebab olur.
Bugünden 120-dən çox insanın
ernen minalarının qurbanı.
Bunlarla içersində mülli şəxslər,
herbileş, təssüllər olsun ki,
hemkarlarım da var. Cox güman-
rı, bunlar yine basdırılmış minalar-
dır. Belkə de ola bilsin ki, yanılı-
ram. Her bîr haldâ bu, emmelerin-
ni vandallizminin bir nümunesi-
dir. Azərbaycanqa qarşı apardığı
teror aktıdır. Bu baredə təcili ol-
raq bayeqnəlkələş medikal təsküfat-
ları yazaqın ve onlara erməni
vəhşiliyinin nümunelerini göster-
mek lazımdır".

Hadise ile bağlı "Şerq'e açılıma veren siyasi şehri Azer Hesret bildirir ki, bu hadise Ermenistan'ın hedefinin her zaman insanlar olduğunu bir daha gösterir: "Açı eberdi, elbette. Bu, bir daha gösterir ki,

Ermenistanın Azerbaycan torpaqlarının işgal etmesi sənətindən sonra, onun nəticələri aradan qaldırmak ele de asan olmayaçaq. Ermenistanın hədafi həmisi dinc əslanın obub. Ona görə de yər məri döşəyiblər ki, mümkün qədər çox dinc əslanın olsun, yələnsin. Tabii ki, bəle bir durum varken bizim iddiaqatı olmayıçılmazdır. O torpaqları sefər edən her kəs biləmdirdir, ki vərlərin xətdən yarım addım belə kənaraya çıxılsara, çox ağır faciə başa verə bilər. Şəxsen özüm de mart ayında işğaldən azad edilmiş Ağdamı getmişdim. Orada yalnız bi-zı müsayif edən asgarlar ve polislerin göstərdiyi yerlərdə hərakat edib bir addım belə kənaraya atmadıq. Nə etmək olar? Düşmən torpaqlarımızın minalyab, minar xəritəsinə de vermir. Yalnız ehtiyatlı davranmaqla özümüzü qoruya bilərik."

"Yeniçağ.az"ın reportyoru
Səxayət Məmməd "Sərg"ə adı-

Səxavət Məmməd "Şərq" ə-əçilmasında qeyd edib ki, jurnalist peşəsi her zaman en təhlükəli, rüyə peşələrindən biridir: "Her il müxtəlli sebəblərdən jurnalistlər peşə fəaliyyətini həyata keçirirkən ya helak olur, ya da öldürülür. Bunlarla yanaşı çoxlu sayıda jurnalist su-qedslərinə də qurbanı olur. Azərbaycan 30 ilden çox bir zamanda mührəbə şəraitində olsa da, mührəbə (herbi)

indən ola, müraciət (məsləhət) jurnalistika si qeder de inkişaf etməyib. Beynəlxalq ələmdə müharibədən sonra bərələr bəzən deyir yem: «Müharibə jurnalistləri əsərlər kimidir, gədecekleri tarix bəllidir, döncələkleri tarix yox». Müharibə vaxtı da Azərbaycan jurnalistləri heyalların təhlükəsizliyinə, pəşə yekiliyyətlərinin həyatını qoruyurdu. Natiçədə yarananlıqda da oldu. Dözdür, on sonda xarici jurnalistlərdən yerli matbuat işçiləri arasında fərqli qeydiyi. Onlar da hələn plana çıxırdı. Ancaq en qaynar noxçular xəlq jurnalistlər fəaliyyət göstərdilər. Hər bir haldə, hemkarlarımız idimətde olarken həlak olublar. Möhərabə bitse de, mühərribənin fəsadları natiçəsindən heyalların təhlükəsi tərəfindən qorunmayıb. Onlar stansiyasında və ya qəsəbədən qorunmayıb. Hemkarlarımıza rəhmət dililər, yaxınlarına başsağlığı verirlər.